

**TÜRKSOYLU XALQLARDA ƏDƏBİ DİL VƏ DIALEKT SƏVİYYƏSİNDE ORTAQ
LEKSİK VAHİDLƏRİN TƏDQİQİ PROBLEMI**
(*Azərbaycan və türk dillərinin materialları əsasında*)

Xülasə

Müsəir türk dili ilə müştərək xüsusiyyətlər içərisində leksik-semantik səviyyəyə aid əlamətlər çoxluq təşkil edir. Azərbaycan dili şivalarında və müsəir türk ədəbi dilində ortaq sözlər bir çox əlamətlərə görə qarşı-qarşıya qoyulur. Onların içərisində sözlərin quruluş xüsusiyyətləri, məna faktoru, eləcə də quruluş və məna əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Məna amilində oxşarlıq (yaxud eynilik) və fərqlənmələr, məna komponentləri, söz - işarədə predmet, əlamət, hadisələrin ifadə olunma səviyyəsi və bə ki xüsusiyyətlər öz əksini tapır.

Dialektlə ədəbi dil arasında qarşılıqlı əlaqələr mövcuddur. Ancaq bu əlaqə eyni milli dilin ədəbi və dialect variantları arasında özünü göstərir. Ədəbi dilin inkişafı normanın dəyişməsi, yenilənməsi ilə müşayiət olunur.

Bəzən olur ki, ortaq sözün mənası dəyişmir, olduğu kimi qalır. Dəyişikliyin olmaması da yanmış sözün funksional imkanları ilə şörtlənir. "Huy" sözü türk dilində "xasiyyət" mənasında çıxış edir. Azərbaycan dilinin Tovuz şivəsində sözün fonetik dəyişikliyi uğramış "xay" variantı mürəkkəb söz tərkibində işlənilərə və monada dəyişiklik baş vermir: yaxşıyaxşı xəsiyyəti.

Açar sözlər: ədəbi dil, dialect, müştərək sözlər, leksik xüsusiyyətlər, məna keçidləri, morfoloji quruluş

Giriş. Azərbaycan dilinin şivələri müsəir türdillərinin leksik və qrammatik quruluşu ilə ortaqlıq təşkil edən xüsusiyyatlarla zəngindir. Müsəir türk ədəbi dilində işlənən Azərbaycan dili şivələrinə aid bəzi leksik-semantik xüsusiyyətlər şivəldə müsəir dilin quruluş xüsusiyyatlarını araşdırmaq, dil vahidlərinin tarixi inkişafını izləmək baxımından əhəmiyyət daşıyır. Müsəir türk dili ilə müştərək xüsusiyyətlər içərisində leksik-semantik səviyyəyə aid əlamətlər çoxluq təşkil edir. Azərbaycan dili şivalarında və müsəir türk ədəbi dilində ortaq sözlər bir çox əlamətlərə görə qarşı-qarşıya qoyulur. Onların içərisində sözlərin quruluş xüsusiyyətləri, məna faktoru, eləcə də quruluş və məna əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Məna amilində oxşarlıq (yaxud eynilik) və fərqlənmələr, məna komponentləri, söz - işarədə predmet, əlamət və hadisələrin ifadə olunma səviyyəsi öz əksini tapır.

Dialektlə ədəbi dil arasında qarşılıqlı əlaqələr mövcuddur. Ancaq bu əlaqə eyni milli dilin ədəbi və dialect variantları arasında özünü

göstərir. Ədəbi dilin inkişafı normanın dəyişməsi, yenilənməsi ilə müşayiət olunur.

Türk dilində "iri buynuzlu mal-qara" mənasını ifadə edən sığır sözü [1, s.770] Azərbaycan dili şivalarında sığırkı (oyun adı, Ağcabədi şivəsində) sığirdili (uzunsov, qalın sac çörəyi, Şamaxı, Zəngilan şivalarında), sığırbuğa (iki yaşar kol, Qazax şivəsində) mürəkkəb sözlərində özünü göstərir [2, s.432]. Nümunələrin yalnız ikisində leksik vahid nominativ mənasından (inak, mal-qara; xatırladaq ki, Ağdam, Cəbrayıl, Göycəy, İsmayıllı, Qəfan, Qax, Qarakilsə, Şuşa şivalarında sığır "inək", Qax, Qarakilsə şivələrində "naxır", Qazax şivəsində sığırxana "qaramal tövləsi" anlamındadır [2, s.432, 436]. Fikrimizcə, Qazax, Borçaltı şivələrindəki sığırboğan [2, s.432] (iki yaşar camış) forması isə sığırbuğa mürəkkəb sözünün dəyişikliyi uğramış şəklidir.

Yanmış sözün məzmun tutumu mürəkkəb leksik vahid tərkibində ortaq sözün semantik təyinatını dəyişir. Bu halda ortaq söz dini məzmunla bağlanaraq yeni anlam kəsb edir. Türk

dilində ası “qiyamçı” mənasında işlənir [1, s.28]. Azərbaycan dilinin Yevlax şivəsində isə ası-kifir (Dərələyəz şivəsində asır-kifir şəklinədir) ifadəsi “günahkar” mənasını ifadə edir [2, s.26]. Yəni başqa komponentlə sintaktik kontaktlı ası sözüne yeni məzmun qazandır. Kafir sözünün fonetik dayışılığı uğramış forması (kifir) onun dini mözmununa işarə edir.

Ortaq leksik vahid mürakkəb sözün komponentlərindən yalnız birini təşkil etədə, ümumi məzmun tutumu, adətən, hər iki tərkib hissənin məna göstəricilərinə əsaslanır. Mürakkəb leksik vahidiň ümumi məna tutumu tərkib hissələr arasında barərək şəkildə paylanır. Tükür feili türkçədə “tüpürmək” mənasını ifadə edir [1, s.306]. Oğuz şivəsində işlənən ceynatükür mürakkəb sözü [2, s.52] daxilində isə yanaşı işlənən ceyno feili ilə birləşdikdə yeni məna bildirir: “çoxdanışın, çərəngə”. Mürakkəb sözün ümumi leksik mənası ilə hər iki feilin (ceyno və tükür) məzmun tutumunu arasında bağlılıq özünü göstərir. Çünki ceynayıb tüpürmək və çox danışmaq məhiyyətəcə bir-birinə yaxın (ağzı aparatı ilə əlaqədar) fizioloji proseslərdir. Bozən də tərkiblərin birinin məna yüksü burada həlliçici rol oynayır. Bu zaman ortaq sözün türkçədəki məzmun bazasında hər hansı dayışılık (yaxud məcazişmə) gedərək yeni mənanın formallaşmasına sabab olur. Ləhdidilən Zaqtala şivəsində “rahatlukum” deməkdir [2, s.327]. Sözün ikinci tərəfi türkçədə lakum şəklinde işlənərək “şirniyyat” mənasını verir [1, s.544] və bütünlüklə türkçədəki sözün məzmun parametrlərinə dayanır.

Ümumiyyətə, forma və məzmun arasında əlaqə bütün leksik vahidlərə cini şəkildə təzahür etmir. Vaxtilə akademik V.V.Vinoqradov məna ilə formanın keyfiyyət müxtəlifliyi, onların əlaqələri, söz daxilində vəhdəti məsələlərinə diqqət yetirməyin zoruriyin qeyd edirdi [3, s.7]. Məna ilə formanın (konkret halda söz quruluşunun) əlaqası türk dili ilə müşərək şiva sözlərində də özünməxsus şəkildə üzə çıxır. Adəton, ortaq sözün quruluşunda baş verən hər hansı dayışılık yeni mənanın yaranmasına sabab olur və bu, adəbi türkçədən çox şivalarda müşahidə edilir. Kolay sözü türk dilində “asan” mənasını bildirir [1, s.492]. Şivalarda isə yeni

komponentin əlavası ilə fərqli anlam özünü göstərir. Bakı şivəsində naqolay “tors”, “nadinç” (fars mənşəli önsəkili ilə işlənir; hərfən: asan olynam), Büyük Qarakilsə şivəsində naqoley, alaqoley, Ucar şivəsində naqolay “babat” monalarını bildirir [2, s.368, 372, 19, 552].

Bozən olur ki, ortaq sözün mənası dəyişmir, olduğu kimi qalır. Dayışılığın olmaması da yanaşı sözün funksional imkanları ilə şartlaşdır. “Huy” sözü türk dilində “xasiyyət” mənasında çıxış edir [1, s.352]. Azərbaycan dilinin Tovuz şivəsində sözün fonetik dayışılığı uğramış xay variantı mürakkəb söz tərkibində işlənir və monada dayışılıkักษı verir: yaxşıxay, yaxşı xasiyyətli [2, s.537].

Yaxşı sözü sintaktik vahidlərdə təyin (bozən zarflı) kimi çıxış etdiyindən mürakkəb quruluşlu leksik vahiddən qızıfızı təyinatını qoruyub saxlayır, yanaşı sözü (ismi) təyin edir. Bu sababdan nə ortaq söz, nə də bütövlükde mürakkəb quruluşlu leksik vahid mənacət dayışır.

Bozən ortaq leksik həvək türkçədəki fonetik quruluşlu mürakkəb sözün daxilində qoruyub saxlayır: türk dilində surat “üz, sıfat” [1, s.798] – Azərbaycan dilinin İmşı şivəsində suratgalma “xəstəlik nəticəsində üzün doyışılması, işmiş mənasını ehtiva edir [2, s.447].

Ortaq sözü mürakkəb quruluşda hibrid mənşəli leksik vahidlərə də rast gəlmək olur. Ucar şivəsində sümüsburun “uzunburun”, Cəbrayıllı şivəsində sümüsburun “hər yera burnunu soxan” monalarını bildirir [2, s.450]. Birinci tərəf bulqar qrupu türk dillərində “burun” mənasını ifadə edir. Türk dilində isə “burundan gələn maye” mənasında sümük sözü [1, s.800] onuna yeni mənşəddir. Mürakkəb quruluşlu müşərək vahidlərin digər qismi eyni sözün təkrarından ibarət olur. Az hallarda mürakkəb qurulus hər iki dil formasında müşahidə olunur. Türk dilində kütür-kütür zərfi “tiko-tiko” mənasını bildirir. Qazax şivəsində kitül-kitül forması “xirdə-xırda” mənasında zərf kimi işlənir. Qəndi kitül-kitül doğrux [2, s.253]. Təkrarla yaranmış mürakkəb quruluşlu ortaq sözə ancaq şiva leksikonunda təsadüf edilir. Bu haldə onlar ya türkçədəki mənadan əzaqlaşır, ya da öksinə məna yaxınlığı ilə saciyyələnir. Dialekt qarşılığında türkçə ilə müqayisədə yeni məna çələn-

ifadə olunur. Türk dilində sabah “səhər” mənasını bildirir [1, s.728]. Ağstafa şivəsində savax-savax “səhər tezədən” anlamında işlənir (informant). Ortaq sözün məna tutumu türkçədəki qarşılığında nəinki ciddi şəkildə fərqlənmir, hatta bütün məna göstəriciləri ilə ona doğru yaxınlaşır. Türk dilində laf “söz, boş söz” mənalarını verir [1, s.534]. Qazax şivəsində laf-laf forması “mənasız” anlamında nitq feilləri ilə işlənir. Laf-laf dənisişir [2, s.320].

Şiva leksikonunda mürakkəb quruluşlu ortaq söz türkçədən fərqli monada çıxış edir. Türk dilində kedi “pişik” mənasını bildirsə də, Qazax və Zərdəb şivalarında onun təkərindən ibarət kədi-kədi zərfi “böyük-böyük”, “yekə-yekə” anlamını verir: A bala, kədi-kədi danışma, qoy işimizi görəx” [2, s.246] (Qazax şivəsində). Forqləmənin sabobı kədi sözünün, ümumiyyətlə, dialekt leksikasında fərqli anlam ifadə etməsidir. Azərbaycan dilinin Ağdam, Gadabay, Qazax şivalarında kədi “faras doğulmuş buzov” anlamındadır [2, s.246]. Kədi-kədi mürakkəb zərfinin məhz bu əsasda məna parametrləri müəyyənolşdırılır. Kədi sözü türkçədən fərqli olaraq, iyi ölçülü heyvana ünvanlaşdırın və böyük sözünün (və böyük anlamının) ekviyalenti kimi işlənə bilir.

Bəzi ortaq sözələr dil formalarından birində ancaq birləşmə tərkibində özünü göstərir. Bu, dialektən çox adəbi türkçədə müşahidə olunur. Burada sözə birləşmələri sözə adı leksik mənənə daha da konkretləşdirir, dəqiqləşdirir. Küstən Dərbənd şivəsində bitki adını bildirir [2, s.21; 1, s.14]. Türk dilində isə eyni mənənə küstən otu şəklinde (mumosapudica bitkisi) işlənir. Yaxud Qazax şivəsində alçax “sada”, türk dilində alçak gönüllü “təvəzökər” mənalarını bildirir [2, s.21; 1, s.492].

Məlumdur ki, sözələr integrativ və differensial semantičə olamətlərə malik olur. Bu olamətlər mənənələri bir-birinə yaxınlaşdırır, yaxud əksinə, forqləndirir. Ortaq sözələrin semantičə göstəriciləri şivalarda və adəbi türkçədə bəzən bir-birinə yaxınlığı ilə seçilir. Yəni sözələrin özü kimi, semantičə xüsusiyyətləri də ortaq olur. Massələn, imsek Azərbaycan dilinin Balakən və Zaqtala şivalarında “obaşdan” mənasında çıxış

edir [2, s.234]. Türk dilində imsak “orucu başlama zamanı”nı bildirir. Sözlərdən biri vaxt, digəri dini anlayışla əlaqədar anamları bildirsə də, hər ikisi zaman anlayışını və prinsipe cini mənənəni ifadə edir. Yaxud çira sözü Qazax, Şəmkir, İravan şivalarında “lampaşiz, qaraçırraq” [2, s.100], türk dilində “tezelşan” mənalardır. Şivədə və adəbi dil formalarında başqa-başa obyektlər ünvanlanmış olsa da, natiq etibarla cini anlayışa (alışmaq, alov) bağlanır. Laf-laf dənisişir [2, s.320].

Türkəs ilə ortaq sözələrin semantičə göstəriciləri, mövcud dil formalarında bir-birindən forqlənə bilir. Dönüm sözü türk dilində “min kvadrat metrlik (yaxud 10 sota bərabər) sahə ölçü vəhidi”, Azərbaycan dilinin Qafan şivəsində “dəfa” mənalarını bildirir [1, s.188; 2, s.143]. Hər ikisi dönmələrini mözmun tutumunu əks etdirədə, biri vaxt, digəri yer anlayışı ilə əlaqədar anamlarla bağlanır. Yaxud bardaşq sözü dilimizin şivalarında “küpa” (bardaşq, Kürdəmir şivəsində), türk dilində “stokan” (bardaşq şəklinde yazılır) mənalardır [2, s.39; 1, s.50].

Natiq. Azərbaycan dili şivalarında müasir türk dili ilə müştərək xüsusiyyətlər içorisində leksik-semantičə saviyəyə aid olamətlər çoxluq təşkil edir. Müasir türk dili ilə müştərək leksik vahidlərin məna tutumunda sabitlik və dayışılık müşahidə olunur. Leksik mənənənin dayışması (inkisifi) adətən semantičə sahə hüdüdlərinən çox kənara çıxmır.

Azərbaycan dialektləri ilə müasir türk adəbi dil leksikonunun müştərəkliyi bir səbəblərə bağlıdır. Birinci sabob hər iki dil variəntinin mənənə ümumiyyətdən irəli gəlir. Mənənə ümumiyyəti Azərbaycan dilinin dialektləri ilə digər türk dilləri arasında da özünü göstərir. Lakin coğrafi yaxınlıq və madani-tarixi əlaqələr şəhərənəkliyi ilə seçilir. Yəni sözələrin özü kimi, semantičə xüsusiyyətləri də ortaq olur. Massələn, imsek Azərbaycan dilinin Balakən və Zaqtala şivalarında “obaşdan” mənasında çıxış

Türk dilləri və dialektlərinin ortaq leksik xüsusiyyətləri ayrı-ayrı təyiflərin müxtəlif ərazilərində qaynayıb-qarışması nəticəsində də yaranıb.

ƏDƏBİYYAT

1. Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü, I c. Ankara, 1991.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007.
3. В.В.Винноградов. Основные типы лексических значений слова // Вопросы языкоznания. Москва, 1953, № 5.

**THE PROBLEM OF STUDYING COMMON LEXICAL UNITS AT THE LEVEL
OF LITERARY LANGUAGE AND DIALECT IN TURKIC PEOPLES**
(on the basis of materials in the Azerbaijani and Turkish languages)

Summary

Among the common features of the modern Turkish language there are many signs related to the lexical-semantic level. The common words in Azerbaijani language dialects and modern Turkic literary language are faced with many signs. Among them the structure features of the words, the meaning factor, as well as the structure and the meaning relationships attain the particular importance. The similarity (or identity) and differences in the meaning factor, the meaning components, subject in the word-sign, the expression degree of the subject, sign, events and other features are reflected. There are mutual connections between the dialect and the literary language. But this connection shows itself among the literary and dialectal variants of the same national language. The development of the literary language is accompanied by the change, renewal of the norm. Sometimes the meaning of the common word does not change, it remains as usual. The absence of change is also conditioned by the functional possibilities of the word. The word "huy" in the Turkish language means in the meaning of "character". But the variant of the word "khay", subjected to the phonetic changing in the Tovuz dialect of the Azerbaijani language, is used in the composition of complex word and there is no change in the meaning: "yakhshikhay" ("good-natured").

Key words: literary language, dialect, common words, lexical features, meaning passages, morphological structure

**ПРОБЛЕМА ИССЛЕДОВАНИЯ СОВМЕСТНЫХ ЛЕКСИЧЕСКИХ ЕДИНИЦ НА УРОВНЯХ
ЛИТЕРАТУРНОГО ЯЗЫКА И ДИАЛЕКТА У ТЮРКСКИХ НАРОДОВ**

Резюме

При совместных особенностях диалектов и говоров азербайджанского языка с турецким литературным языком общие черты лексико-семантического характера занимают особое место. Совместные слова в диалектах азербайджанского языка и в турецком литературном языке противопоставляются по некоторым признакам, в частности, по структуре и значению. Наблюдается сходство и различие в значениях совместных слов.

Существует взаимная связь между литературным языком и диалектом. Лексический состав литературного языка обычно обогащается и за счет лексических единиц из диалектов и говоров. Но существует и связь между литературным языком и говорами близкородственных языков, что является показателем наличия совместных слов в обеих формах языка.

В турецком литературном языке и в диалектах азербайджанского языка преобладают совместные слова с одинаковыми значениями. Например, слово *huy* на турецком языке имеет значение «характер человека». Фонетический измененный вариант того же слова в Товузском говоре азербайджанского языка (*хай*) существует в составе сложного слова *yakhshikhay* в том же значении («человек с положительным характером»).

Ключевые слова: литературный язык, диалект, совместные слова, лексические особенности, смысловые переходы, морфологическая структура